


# Xarici ölkələrdə mədəni fəaliyyətin təşkilinin inkişaf mərhələləri

• İlqar HÜSEYNOV,  
kulturologiya elmləri doktoru  
• Nigar ƏFƏNDİYEVA,  
kulturologiya elmləri doktoru

İ m a q a l e



**ABŞ, Böyük Britaniya, Fransa, İtalya və s. inkişaf etmiş ölkələrdə məqsədönlü dövlət siyaseti, bir sıra elmi və ictimai təşkilatların fəallığı mədəni fealiyyətin və asudə vaxtin təşkilinin inkişafına güclü təsir göstərir. Dünyanın onrlarla ölkəsində asudə vaxtin təşkili üzrə nazirliklər və komitələr, asudə vaxt və idman nazirlikləri və komitələri, turizm nazirlikləri və komitələri, mədəniyyət və turizm nazirlikləri və komitələri fealiyyət göstərir. 50-ye yaxın ölkədə asudə vaxt akademiyaları yaradılıb.**

ABŞ, Kanada, Yeni Zelandiyanın asudə vaxt akademiyaları on nüfuzlu təşkilatlardan sayılır. Qərbi Avropa, ABŞ və digər ölkələrdə, pedaqogika, sehiyyə, psixologiya, kulturologiya, menecment və sosial təminat sahələrinin əhatə edən olduqca mürskəb istiqamət üzrə peşəkar mütəxəssisler ordut-

su əhalinin müxtəlif qruplarının asudə vaxtlarını səmərəli keçirməsi üçün əlverişli şərait yaradılması zəminində çalışırlar. XX əsrin sonu - XXI əsrin əvvəlində inkişaf etmiş ölkələrdə asudə vaxtin təşkili nəhəng maddi-texniki bazaraya dayaqlanır. Buraya mehmanxanalar, turizm kompleksləri, mil-

li parklar, stadionlar, çimərliklər, gəzinti gəmiləri, idman oyluñca müəssisələri, rekreasiya düşərgələri, muzeylər, teatrlar, rəqs meydancaları, kazino, zoopark və akvariumlar, təqəüdçü klubları, uşaq kompyuter oyunları müəssisələri, "Disneyləndlər", Internet və digər təsisatlar daxildir. So-

naye aile ve ferdi istirahet için ağlaşımaz çeşidde memulat istehsal edir. Ferdi komputerler, kino-tele-video cihazlar, demokolar ki, her aileyse daxil olmuş, Internet-şəbəkə planeti hörümçək toru kimi bürünmişdir.

Sosial təminat işçiləri, sosial pedaqoqlar, animasiya, relaksasiya mütəxəssisleri, dövlət, bələdiyyə orqanları, ictimai teşkilatlar, dini qurumlar, sosial təsisatlar adından uşaqların estetik tərbiyəsinə təşkil edir və müxtəlif əhalı qruplarının səmərəli asude vaxtının təskiline yardım göstərirler.

Inkişaf etmiş ölkələrdə ictimai və elmi-texniki tərəqqi özünməsus asude vaxt comiyəti yaratdır. Burada insanları gərgin əmək fəaliyyətinin bəhərsindən istifadə edərək asude vaxtlarını səmərəli və rəngarəng istirahət, fiziki, psixi, zəhni güvələrin berpasına həsr edirlər. İdmənla məşgül olur, mədəni-yardıcı fəaliyyətin müxtəlif formalarına qoşulurlar. Lakin bütün bünərlər heç de öz-özüne əməle gəlməyib, bəşəriyyətin çoxeslik tekamülünün nəticəsidir.

Cin, Hindistan, Yaxın Şərqi ölkələrinin tarixini eks etdirən müxtəlif sənədlərdə asude vaxtin mənəvi həyatın tərkib hissəsi, rekreasiya vasitesi kimi qarvanlaşmasının şahidi olur. Antik dünya ədəbiyyatında asude vaxtin məzmunu, forması və təyinatı haqqında müyyən dərəcədə sistemi yanasmaya Platon, Epikur və Aristotelin nezəriyyələrində rast gəlirik. Məsələn, Platon iddia edirdi ki, asude vaxt dövlət fəaliyyətinin tərkib hissəsidir. İnsanın cəmiyyətdə tutduğu mövqədən asılı olaraq onun asude vaxtinin məzmunu, forması və vaxtı müyyən edilir.

Aristotelin baxışları Platon nezəriyyəsi ilə ziddiyət təşkil edir. Aristotel azad doğulmuş (köldən fərqli olaraq) insanın azad tərbiyəsinə, səxiyyətin yaradıcı im-

karlarının sərbəst təzahür etməsi-ne təstüklük verir.

Asude vaxt problemi Demokritin, Sokratın və antik dövrün digər mütəfəkkirlerinin fəlsəfi baxışlarında öz əksini tapır, lakin asude vaxtin tebətiinin en dolğun və əsaslı açıqlamasını Epikur verir. Filosof asude vaxtı "qorxu və təhlükelerden, ictimai və dövlət işlərindən uzaqlaşma, mənəvi inkişaf, cismani və mənəvi zövq duyusunu üçün" kimi müyyən edir.

Antik dünyaya tənəzzülə ugurlaşdıqdan sonra Avropa, Şimali Afrika, Yaxın və Orta Şərqdə asude vaxt lüzumsuz veyilik kimi qəbul edilir, onun dəyəri inkar edilir, asude vaxtı "idrak və harmoniya bayramı" kimi anlayanlar fiziki və mənəvi təqibə məruz qalırlar.

Orta əsrlərdə Avropada xristianlığın hökümkən sürdüyü dövrde asude vaxta ikili münasibət müşahidə olunur. Bu isə katolik kilsəsinin, ümumiyyətlə zaman kategoriyasını insanın bu dünyada örən və ədəbiyyətə qovuşmasına ayırması səbəbindən ireli gelir. Asude vaxt bir tərəfdən veyilik kimi təfsir edilir, digər tərəfdən insanı məşətin xırdaçılığı, kesməkeşi, cəmiyyətin məşrutiyyətini üzərində yüksəldən ali seyrilik kimi nəzərdən keçirilir.

Bəşəriyyətin mövcud olduğu bir neçə minillik ərzində asude vaxt, əsasən cəmiyyətin varlı və kubar təbəqələrinin imtiyazlarından biri olub. Bu gün asude vaxt ictimai veziyətdən asılı olmayaraq hər bir insanın heyat fəaliyyətinin tərkib hissəsidir. Asude vaxt hüququ XX əsr mədəniyyətinin əsaslı, mühüm nailiyyətlərindəndir.

Müxtəlif dünya xalqlarının adət və ənənələri, özünməsusluğu və digər əlamətləri mühüm dərəcədə asude vaxtin keçirilməsi xüsusiyyətində birləşir. Fransız və Danimarkalının asude vaxtı kafedə keçir. Braziliyalı, Meksikalı, Ar-

gentinalının futbol və karnavalla bağlılığı şəxsizdir. Əreb və Pakistani tətbiqi sənətə məşqələr olur.

Milyardlarla dindar insan bayram və istirahət günlərini kostyol, kilsə, məscid və digər ibadətgahlarda keçirir.

Asude vaxtin və mədəni işin təşkilinə müsbət Amerika modeli bir səra mühüm amillərlə səciyyələnir.

Bir neçə yüzillik ərzində müxtəlif xalqların en fəal nümayəndələrinin (passiv insanlar doğma məsəkənlərinə atub okeani keçməye, naməlum uzaq diyara köçməyə cürət etmirdilər) yeni qiteyə axını davam etmişdir. Gələmələr buraya öz adet və ənənələrini, mədəniyyətlərini getirdilər.

Bu mədəniyyətlərin birleşməsi nadir, yeni ictimai-mədəni quorumun əsasını qoymuş. Orta əsrlərin cəhətili ilə əlaqəsi olmayış, azad cəmiyyətin, ilk növbədə şəxsiyyət azadlığının söykəndiyini təsbit edən müddəələr sürətli inkişaf etdi. Nəticədə özünməsus, nadir amerikalı mentaliteti yarandı. Hər bir amerikalı tamamilə əmindir ki, dövlət və cəmiyyət onu-istenilən Amerika vətəndaşının azad və xoşbəxt etmək üçün qurulub. ABŞ və Kanadada qəbul edilmiş telim-tərbiyə sistemi əsasən sərbəstlik, müştəqillik duyusunu yaradır. Məhz duyğu amerikalının asude vaxtı rekreasiya, həvəskar yaradıcılıq, estetik zövq, təbiət, inceşənət, idman, maraqlı insanların ünsiyyət tələbatının ödənilməsi üçün vasitə kimi qarvamasına yardım edir.

Digər tərəfdən, müsər dövrün elmi-texniki nailiyyətlərinə əsaslanan mədəni asude vaxt sahəsinin infrastrukturunu aşağıda adları çəkilən tərkib hissələrindən ibarətdir:

- dövlətin, ştatların, dairələrin və bələdiyyələrin rekreasiya fondunu təşkil edən milli parklar və məşərlər, təbiət mənzərələri tarixi yerlər;

- xüsusi istirahət, idman və əyləncə bazaları, o cümlədən idman-konsert müəssisələri, basketbol, beysbol, futbol, xokkey stadionları, idman klubları;

- aktiv idman növleri bazaları, o cümlədən çimərliklər, qayıq-avarçılık stansiyaları;

- bus meydancaları, üzgüçülük hovuzları, karate, džidzo zalları

- rekreasiya-əyləncə müəssisələri, o cümlədən şəhər bağça və parkları, usaq meydancaları, zooparklar, attraksion mərkəzləri, gülüş evləri və parkları, kompyuter oyunları mərkəzləri və s.

- mədəniyyət və yaradıcılıq mərkəzləri, o cümlədən teatrlar, filarmoniyalar, konsert zalları, estrada mərkəzləri, kino-teatrlar, videosalonlar, sirkələr, holoqrafia yərəkləri və s.

- təqədḍüler klubları, müxtəlif əhalı qrupları üçün nəzərdə tutulmuş klublar, rəqs zalları və klubları, xor, xoreografiya, təsviri sənət məktəbləri, studiyaları, mərkəzləri;

- insanları maraqla daireləri və müəyyən yaradıcılıq növleri üzrə birləşdirən klublar;

- ibadət müəssisələri, dini-mədəni kompleks və birləklər; kitabxanalar, qiraat zalları, müsici salonları, məhzəriye zalları, məsləhət-informasiya mərkəzləri, kompyuter və kino-video informasiyası mühəbadəsi mərkəzləri; məhəmmədxanalar-tətəllüklər, moteller, turizm kompleksləri, təreyər parkları, kempinqlər, idman-rekreasiya düşərgələri, suda istirahət-əyləncə bazarları, ekskursiya qatarları;

- kurort mərkəzləri, sanatoriyalar, idman-məşq, rekreasiya-oyun müəssisələri, trenajor zalları və s.

- mədəni-məşət tipli istirahət-əyləncə müəssisələri, o cümlədən, restoranlar, milli mətbəxlər, kafe və barlar, varetye, kabare, gecə klubları, kazino, rəqs zalları -

internet-kafə və internet-klublar.

Adaları çəkilən müəssisə və qurumlar müasir Amerika istirahət modelinin heç de tam mənzərəsini eks etdirmir. Təkcə Internetin III minilliyyin əvvəlindən na dərəcədə insan həyatına müdaxilə etdiyiini anlaya bilsək, asude vaxt analayışının na dərəcədə deyisidini anlaya bilsək, asude vaxt hərəkəti anlaya bilsək, təkcə idman və hərəkətini anlaya bilsək. Yüz milyonlarla web-səhifələr, milyonlarla bloqlar, çatlar insanları, ilk növbədə gənc nəslin mənəvi varlığına həkim kəsilib. Yer kürsəsin hörmək toru tek bürüyen şəbəkədə müxtəlif tipli informasiya ağlaşımaz həcmədə ağlaşımaz sürətli hərəkət edir.

Müyyən narahatlıqları olan bezi amerikalı seçicilər hemiə seçkili dövlət memurları ilə, xüsusi prezidentli senatorlar və konqresmenlər birbaşa temasda olmağa çalışırlar. Onlar istər öz statlarında, istərsə de öz rayonlarında olsun, həmin dövlət məmuruna əvvəller məktub yazar, teleqram göndərir, telefonla zəng vurur və yaxud şoxson onun qəbuluna gedirdilər. Ancaq son bir neçə ilde yeni kommunikasiya mediumu səhnəyə çıxmış və seçicilər qeyri-adi bir güc - öz dünyalarında nələr baş verdiyini derhal öyrənmək, bu hadisələri anında deyərləndirməyi və xoşlarına gəlməyən şəyələri deyisidirmək üçün işləmək gücü vermişdir. Bu medium Internetdən, "World Wide Web", "Information Superhighway" saytlarından ibarətdir. Adı nə olursa-olsun, bu medium Amerikada siyaset düşüncəsinə əvvəlcə tətəklər, suda istirahət-əyləncə bazarları, ekskursiya qatarları;

- kurort mərkəzləri, sanatoriyalar, idman-məşq, rekreasiya-oyun müəssisələri, trenajor zalları və s.

- mədəni-məşət tipli istirahət-əyləncə müəssisələri, o cümlədən, restoranlar, milli mətbəxlər, kafe və barlar, varetye, kabare, gecə klubları, kazino, rəqs zalları -

zində inkişaf etdirilən siyasi mütəşəkkillik üçün en qüdrətli və hər bir vətəndaşın istifadə edə biləcəyi bir alətə çevriləmək potensialına malikdir... İcma fəaliyyətlərinin, bir qayda olaraq, dəha çox ehtiyac duyduğu şey həm dövlət idarələri, həm də spesifik proqramlar, eləcə də siyasi sistemlər necə işlədiyi barədə dolğun informasiyalardır".

Bir-birindən minlərlə kilometr aralıda yaşayan və başqa heç cür bir-birini tanımaq imkanı heç vaxt olmayan oxşar maraqları malik kişi və qadınların "virtual icmaları" İl Internetdə bir araya gelir. Çox vaxt bu insanlar bir-bir ilə şəxsnə görüşə biləsərlər, da onları daha çox narahat edən məsələlər barədə uzun müddət apardıqları davamlı, ağıllı səhəbətlər vasitəsilə bir-birini yaxşı təmizləyirlər.

Başqa bir əsas dayıçılıqlı, insanların dövlət orqanları, onların yeridikləri siyasetlər və digər vəzibələr məsləhlər haqqında əvvəller əldə edə bilməkləri və yaxud şoxunun əldə etməkdə çatınlı cəhdikləri informasiyalara Internet vasitəsilə asan və tez yol təmələri ilə bağlıdır.

Məsələn, "EnviroLink" ətraf mühit məsələlərinə həsr olunmuş vəb saytidır. İcma təşkilatları bu saytdan istixanaların emisiyyələri, zərərlə tullantılar və toksik kimyo-miaddələri kimi narahatlıq doğuran məsələlər barədə spesifik faktalar gölübürlər. Keçmişdə bu qruplar həmin məsələlər barədə yalnız ümumi şəkildə səhəb etməklə kifayətlənməli olurdular. İndi isə "Enviro Link" onlar barədə en müfəssəl mənbə materiallarını əldə etməyə imkan verir. Sayt maraqlı məvzuatları üzrə sadalanan təhsil resurslarına, dövlət idarələrinə, ətraf mühiti mühafizə təşkilatlarına və nəşrlərinə yol tapmaq imkanı təmin edir. "Enviro Link" həmçinin, spesifik et-

raf mühiti mühafizə məsələləri ilə bağlı əlaqə yaratmaq istədiyiniz müraciət şökslərin adalarını və e-mail ünvanlarını tömən etməklə bilavasitə necə horəket etmək lazımlığından barədə məlumatları və təsvirişlər toplif edir və buna istifadəçilərin müzakirələrə qoşulmaq və öz ideyalarını paylaşmaq üçün yaralarla biliocelərlə "çat otaqları" daxildir.

Yerli soviyyətə çalışın fəallar Interneti praktik cəhətdən çox faydalı hesab edirlər. Bular öz qonşuluğundan və icmalarında veziyəti yaxşılaşdırmaq üçün siyasetlə möşəl olan adamlardır. Onlar blok temizliyi, tullantıların tekrar emalı, cinayət nezərat qrupları və yaşlıların savadlandırılması proqramları toşkil edirlər.

Bu insanların Internete istifadə etdikləri saytlardan biri də "Neigorhoods Online" saytidır; Svarz tərəfindən yaradılan bu vəb saytı Birleşmiş Şəhərlərin miqyasında qonşuluq aktiviliyini gücləndirmək üçündür. Toşkilatçılar, qeyri-hökumət toşkilatlarının şəhər işçiləri, seçkili memurlar, jurnalistlər, kolleç müəllimləri, telebələr və adi insanlar da daxil olmaqla, hər gün yüzlərə adam qonşuluq problemlərini çözəməyi yeni yollarını axtarmaq üçün bu sayta müraciət edirlər. İşin hələ lap başlangıçından melum oldu ki, icma inkişafı məsələləri ilə möşəl olan hər bir korporasiya, qonşuluq üzrə məsləhət komitəsi, yaşlıların savadlandırılması proqramı, iş treninqi agentliyi və humanitar xidmet provayderi artıq bu xəttə qoşulub və yaxud ona necə qoşulmayışı aydınlaşdırmağa çalışır.

Asude vaxtin toşkili sahəsində fealiyyət göstərən icimai qurumlar ailə asude vaxtının toşkiliన yalnız cüzi hissəsini əhatə edir. İndi hər eve qədəm qoymus radio-video-kino texniki, ev hovuzları və bağçaları, gəzinti qa-

yıqları, hətta hava şarları da uçışlar, kompüter texnikası, illo oyuncosu və istirahət sisteminin bazası toşkil edir.

Nohayot, turizm də mədəni işin toşkiliň başheca amillərindən biridir. Orta toboqodon olan amerikalı, toqquşdulər də daxil olmaqla demək olar ki, hər il Avropa, Conub-Şərqi Asiya, Yaxın Şərqi və digər yerlərdə seyahət etmək, Latin Amerikası əmərliklərində istirahət etmək, okean soyahotelrino çıxmış iqtidarınlardır.

ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və başqa inkişaf etmiş ölkələrdə asude vaxtin səmərəli toşkili üçün kifayət qədər elverişli şərait yaradılıb. İqtisadi və icimai təreqqinin yüksəliyi nəticəsində asude vaxtin əhəmiyyəti artır, maddi zənginlik, mədəni-mənəvi fealiyyətin zənginliyinə getirib çıxarır. Böyük Britaniya bu sahəde bir çox göstəricilər görə ABŞ-dan geri qalsa da, aparıcı məvqulərdən birinci tutur. Asude vaxtin toşkili sonayesi ölkə iqtisadiyyatında xüsusi yer tutur. Vətəndaşların golrlarının 40%-i asude vaxt fəaliyyətinə və asude vaxt üçün nezərdə tutulmuş mallara xərclənir. Asude vaxt toşkili bazarının en çevik sahələrindən biri gəncələr üçün nezərdə tutulan malalar və xidmetlər satışıdır. Buraya geyim, kosmetika, tele-video-audio, kompüter cihazlarının və diskələrinin satışı, gəncələr dükkanı, kafə, diskoteka, konsert-idman qurğuları, asude vaxt əyləncə kompleksləri, internet-klub və internet-kafeler daxildir.

Rekreasiya xidmətləri bazarı uğrunda yaranmış fəal rəqabət rekreasiya sonayesinin məhmanxana biznesi kimi golrları sahəsinə kapital axını cəlb edir. Burada otel və motellerin mövsüm xüsusiyyəti ilə bağlı olan yeni xidmet növleri meydana gelir. Asude vaxt toşkili mülküətəsisi tekcə yay mövsü-

mündə deyil, mövsümlərə dərhal dövrlerdə də otel nömrələrinə tolobatı saxlamaq üçün sağlamlıq klubları və idman kompleksləri toşkil edir, uikendlərin keçirilməsi programları toplif edirlər.

Diger tərəfdən, mədəni işin toşkili sahəsində istehsal və işçilər kütülebilik xüsusiyyəti alıqından toplif olunan mədəniyyət modelərində yeknəsəklik prosesi də güclənir. İnsanları toplif edilən monovi əhəmiyyəti dərəcədə "kültüli mədəniyyət" memarlatına çevirilir. Eyni zamanda orkestr, opera və dram kimi iqtisadi cəhətdən gelirli olmayan milli mədəniyyət və incəsənət növünün bankları və nohəng şirkətlər tərəfindən maliyyətədirilməsi halları reğəbt doğurur. Əks halda asude vaxt toşkili bazarında yüksək incəsənətin rəqabət tab getirməsi mümkündən olmaz.

Əhalinin rekreasiya xidmətinə olan tolobatı özel sektorla yanaşı bir sira dövlət qurumları tərəfindən də ödənilir. ABŞ-də əhalinin kültülli istirahəti üçün ərazilər, rekreasiya teyinatlı ayrı-ayrı obyektlərin yaradılması, istirahətin planlaşdırılması sahəsində tedqiqatlar dövlətin ixtiyarındadır. Rosmi idarəetmə orqanları yerlərdə teatr, küçə festivalları, seyyar sərgilər, kitabxanalar və s. kimi mədəni iş, asude vaxt toşkili və rekreasiya fealiyyətini qismən maliyyətədir.

ABŞ və Böyük Britaniyada, habelə bir çox inkişaf etmiş ölkələrin təhsil sistemində əhəmiyyətli dəyişikliklər baş verir. İnsanın bütün ömrü boyu fasilesiz təhsil alması üçün şərait yaradılıb. Səyşsiz-hesabsız kurslar, mədəni iş və rekreasiya sahəsində omeli bacarıq veren icimai məktəblər fealiyyət göstərir.